

Dil

Cəlil Məmmədquluzadə

© Cəlil Məmmədquluzadə “Əsərləri”.

Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı. Bakı —1967.

Üç cilddə. İkinci cild.

“Molla Nəsrəddin” jurnalından. 12 may 1908-ci il. No 19

Mən indiyə kimi inciyərdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimirəm.

Darülfünun qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər; müsəlmanca savadı olanlar da eləyir, omlayanlar da eləyir. Əvvəllər mən buna razı olmazdım; amma indi razıyam. Hətta qəzet müdirlərimizdən bizə indiyədək bir neçə kağız gəlib: bunların hamısı rusca yazılıb. Müəllim rəfiqlərimiz də bizə rusca kağız yazırlar. Az qalib ki, mollalarımız da rus dilində irsal-mərsul edələr; amma eləmirlər. Məhz ondan ötrü ki, rusca bilmirlər.

Bu işlərə əvvəllər mən təəccüb elərdim, amma indi eləmirtəm. Səbəbi var:

Müsəlman yazıçılarından mənim bir nəfər dostum var ki, qabaqlarda mənə kağız yazanda həmişə türk dilində yazardı. Amma iki həftə bundan irəli haman dostumdan bir kağız aldım; bu kağız rusca yazılmışdı. Rəfiqimiz dünən bir vacib işdən ötrü gəlmışdı idarəmizə və söhbət arasında axırıncı kağızını rusca yazmanın səbəbini soruşduq. Rafiqimizin cavabını burada yazılıq ki, möhtərəm oxucularımız oxusunlar və oxuyandan sonra haman sözləri cib dəftərlərinə yazsınlar, bari bizdən sonra gələnlər üçün bir yadigar qalsın. Rəfiqimiz belə cavab verdi:

—Cənab Molla Nəsrəddin, mən bilirom ki, şəxs gərək öz dilində danışın və yazsın. Amma mən müsəlman hürufatı ilə yazı-pozu eləməyi dəxi bilmərrə tərgitdim və buna iktifa eləməyib, evladıma da vəsiyyət edəcəyəm ki, müsəlman dili üçün təzə bir hürufat icad olunmayınca müsəlmanca bir kəlmə söz də yazmasın.

Mənim Fatma adında bir bacım var ki, həmişə anamlı bir yerdə kəndimizdə olar. Bacımın beş yaşında bir azaqli oğlu var idi, mənim xahişimə görə bacım oğlunu gətirmişdi bizə, həmi bir-iki ay bizə qonaq olsun, həmi də İrəvan həkimləri uşağa müailcə eləsinlər. Anam və bacımın əri İsmayılbəy qalmışdılardır kənddə. Bacım Fatma da hamilə idi və doğmağına

bir neçə gün qalanda əri İsmayııl bəylə gəldi İrəvana. Uşağı Russo həkim müalica eləyirdi. Fatma doğdu və bir oğlu oldu. Bir gün keçəndən sonra pocta yolum düşdü və bir açıq kağız alıb kəndimizə Molla Cəfər rəfiqimizə müxtəsər yazdım: “Anama de ki, Fatmanın oğlu oldu”. Kağızı saldım qutuya.

Molla Cəfər kağızı alır və elə bilir ki, mən yazmışam “Fatmanın oğlu öldü”, yəni vəfat elədi; çünki molla bunu bilirmiş ki, bacım İrəvana gəlib naxoş ogluna müalicə elətdirsin və hamilə olmayışı ya bilmirmiş, ya xəyalında deyil imiş. Əvvəl Molla Cəfər istəmir bu cür pis xəbəri onama yetirsin, hətta məndən narazı olub ki, qoca övrətə mən niyə bu tövri qəmli xəbəri yazıram.

Xülasə, üç gün keçəndən sonra, evdə oturmuşuq, gördük qapı döyüür və bir övrət ağlayır. Qapı açılan kimi biçarə anam “bala vay!” deyib, özünü çirpdı yerə və bihuş oldu.

Mən o saat işi duydum və bacının böyük oğlunu və təzə doğduğu uşağı da gətirib qoyduq anamin qucağına. Handan-hana yazılıq övrət gözlərini açdı və başladı uşaqların ikisini də öpüb qucaqlamağa.

—Allah Molla Cəfərə insaf versin!

—Allah müsəlman hürufatını da icad edənə rəhmət eləsin!..

Rəfiqim sözünü deyib qurtardı.

Mən də sözümü qurtarıram və ancaq bunu demək istəyirəm: hər kəs rusca, yainki erməni və gürcüçə yainki avropalılar işlətdikləri hürufatla yazı yazmaq bilir, — bizim sözlərimizi başa düşər və bilər ki, nə deyirik. Amma hər kəs bu dillərin heç birində basavad deyil,—yəqin, bilməyəcək nə dəyirik.

Əvvəl mən təəccüb eləyirdim ki, bir az ruscqa “net-pet” deyən cavanlarımız müsəlmanaça basavad ola-ola rus dilində yazı yazır; amma indi dəxi təəccüb eləmirəm.

Molla Nəsrəddin

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Nərgiz Abadi

Veb üçün hazırladı: Ülviiyyə Məmmədova

AZERİ.orga qoyuldu: sentyabr, 2003